

Qalxanabənzər Vəzin Xoş Və Bədxassəli Törəmələrinin Patogenezində Bəzi Onkomarkerlərin Əhəmiyyəti

Ə.T. Əmiraslanov, A.M. Əfəndiyev, U.F. Məmmədova

Azərbaycan Tibb Universitetinin Onkoloji klinikası

Hazırkı işin məqsədi qalxanabənzər vəzin (QV) hormonlarının və sitoembrionik antigenin (CEA) səviyyəsinin dəyişilməsinin öyrənilməsi, həçminin qalxanabənzər vəzin xərçəngində (QVX) onlarla diaqnostik rolunun qiymətləndirilməsi olmuşdur. Bu məqsədlə 42 nəfər papillyar formalı və 12 nəfər follikulyar formalı QVX-ə malik xəstələrin qan zərdabında tiroid hormonların və CEA-nın müqayisəli analizi həyata keçirilmişdir. Müqayisə qrupu qalxanabənzər vəsin adenoması (QVA) olan 25 xəstədən ibarət olmuşdur. Tədqiqat nəticəsində aşkar edilmişdir ki, hər iki tip QVX-də, xüsusən follokulyar tipdə tiroid hormonların sekresiyası azalıb, tiroidstimulədici hormonların (TSH), tireoqlobulinin (TQ), antitireoqlobulinin (anti-TQ) tireoperoksidażaya qarşı antitellərin (TPO) və kalsitoninin səviyyələri isə əksinə, nəzarət qrupunun nəticələri ilə müqayisədə xeyli artır. QVA zamanı isə tirdid hormonların sekresiyasının artması və TSH-ən sekresiyasının xeyli azalması müşahidə edilir. Bu tip QVX xəstələrində neoplaziyanın dərəcəsindən asılı olaraq tiroid hormonların və kalsitoninin qatılıqlarının da yüksəlməsi müşahidə edilir.

Açar sözlər: Qalxanabənzər vəzin xəsrçəngi, qalxanabənzər vəzin adenomasi, tiroid hormonlar, tireoqlobulin, kalsitonun

GİRİŞ

Qalxanabənzər vəzin xəsrçəngi (QVX) ilə xəstələnmə hallarının sayı hər il artmaqdə davam edir və qadınlar arasında kişilərə nisbətən 3-5 dəfə çox rast gəlinir. Azərbaycanda bədxassəli şışlərlə xəstələnmə strukturunda QVX-nin rastgəlmə tezliyi kişi cinsi üzrə 0,32%, qadın cinsi 0,73% təşkil edir. QVX-nin ilkin mərhələdə aşkarlanması və düzgün diaqnozun qoyulması müasir tibbin aktual tibbisosial problemi olaraq qalır (Əmiraslanov və Qaziyev, 2010; Qaziyev, 2005; Глазкова и др., 1999). Qalxanabənzər vəzin patologiyalarının vaxtında aşkarlanması və differensial diaqnozun düzgün qoyulması aparılan profilaktika və müalicə tədbirlərinin effektivliyini artırıb bilər.

QVX-nin diaqnostikası və müalicəsi sahəsində yeni və mühüm nailiyyyətlər əldə edilmişdir, lakin daha informativ və həssas biokimyəvi testlərin müəyyən edilməsi zəruri olaraq qalır. Qalxanabənzər vəzin hüceyrələrinin bədxassəli şişə transformasiyası onun struktur və funksional fəaliyyətində ciddi dəyişikliklərlə şərtlənir. Bu da öz növbəsində onun endokrin funksiyalarının zəifləməsi və hipotirozla müşayət edilir. Qalxanabənzər vəzin funksional və struktur vahidi olan follikulların endokrin fəaliyyətinin zəifləməsi tiroid hormonlarının, parafollikulyar C-hüceyrələrin struktur dəyişiklikləri isə kalsitonin hormonun sekresiyasının pozulması ilə nəticələnir. Bundan əlavə qalxanabənzər vəzin sekretor fəaliyyətinin pozulması digər endokrin vəziyərdə, xüsusən də qalxanabənzər vəzin fəaliyyətində

ciddi dəyişikliklərə götərib çıxarır (Əmiraslanov və Qaziyev, 2010; Hercbergs et al., 2010; Kim et al., 2017; Schlumberger and Tortantato, 2000).

Son illər qalxanabənzər vəzin xoş və bədxassəli törəmələrinin diaqnozundə kalsitonin və trieoqlobulindən biokimyəvi marker kimi geniş istifadə edilir. Bu sahədə aparılan çoxsaylı tədqiqat işlərinin nəticələri pərakəndə olub, xəstəliyin patogenetik mexanizmlərini tam əks etdirmir. Qalxanabənzər vəzin müxtəlif tip törəmələri zamanı hormonal disbalansın, o cümlədən onkomarkerlərin öyrənilməsi böyük elmi-praktik əhəmiyyət daşıya bilər (Lars et al., 2013; Whitley and Ain, 2004).

Tədqiqat işinin məqsədi qalxanabənzər vəzinin bəd və xoşxassılı histoloji tiplərində bəzi hormonların: tiroidstimulədici (TSH), tireoqlobulin (TQ), anti trieoqlobulin (anti TQ), tireoperoksidażaya qarşı antitellərin (TPO), kalsitonin, parathormonun (PTH) və CEA onkomarkerinin qatılığının müqayisəli öyrənilməsi olmuşdur.

MATERIAL VƏ METODLAR

Tədqiqat işinə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında müayinə və müalicə edilmiş 25 nəfər qalxanabənzər vəzi adenoması (QVA), 54 nəfər QVX duaqnozlu xəstənin qan nümunələri daxil edilmişdir. QVX xəstələr 4 əsas qrupa bölünmüştür. QVX-nin ən geniş yayılmış histoloji tipi papillyar forma olub, QVX xəstəliklərinin 80-85% -ni təşkil edir. Follikulyar xərçəng

papillyar tipə nisbətən daha nadir hallarda rast gəlinir və rastgelmə tezliyi 10-15% arasında dəyişir (Əmiraslanov və Qaziyev, 2010; Qaziyev, 2005). QVX xəstələrinin 42 nəfərinə papillyar tip və 12 nəfərinə follikulyar tip diaqnozu qoyulmuşdur. Papillyar tip QVX olan xəstələrin 28 nəfəri xəstəliyin I-II mərhələsində, 14 nəfəri isə III-IV mərhələsində olmuşdur. QVX-nin follikulyar tipi aşkarlanan xəstələrin 8-i xəstəliyin I-II mərhələsində, 4 nəfəri isə III-IV mərhələsindədir. Kontrol qrupunu 14 nəfər praktik sağlam şəxs təşkil etmişdir. QVX diaqnostikası şüa, histoloji və laborator müayinə üsulları əsasında aparılmışdır.

Qan serumunda TSH, TQ, anti TQ, TPO, kalsitonin və PTH qatılıqları “Phistaz” reaktiv dəstinin, CEA onkomarkerinin qatılığı isə “Vector Best” reaktiv dəstinin köməyi ilə immunoferment üsulu əsasında təyin edilmişdir.

Materialın statistik işlənilməsində Uilkokson-Mann-Uitni qeyri-parametrik meyarından istifadə edilməklə variasion metod tətbiq edilmişdir.

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Tədqiqat işində papillyar və follikulyar QVX diaqnozu və QVA olan xəstənin qan serumunda TSH, TQ, anti-TQ, TPO, kalsitonin, PTH hormonlarının və CEA onkomarkerinin qatılığı təyin edilmiş və nəticələr cəlvəldə təqdim edilmişdir.

TSH hipofiz vəzisində sekresiya edilir və qalxanabənzər vəzidə proliferativ və sekretor prosesləri stimulyasiya edirək tireoid hormonlarının sin-

tezini sürətləndirir (Lars et al., 2013). Aparılmış təcrübələr nəticəsində məlum olur ki, QVA zamanı TSH-in qatılığı kontrolla nisbətən 56,9% azalaraq $1,61 \pm 0,09$ (kontrol- $3,74 \pm 0,27$; $p < 0,001$) təşkil edir. QVX olan xəstələrdə isə əksinə olaraq, TSH-in qatılığı norma ilə müqayisədə əhəmiyyətli dərəcədə artır və bu artım papillyar tipdə I-II dərəcəli neoplaziyalar zamanı 68,1% ($6,29 \pm 0,27$; $p < 0,001$), III-IV dərəcəli neoplaziyalar zamanı isə 84,9% ($6,92 \pm 0,48$; $p < 0,001$) təşkil edir. Follikulyar tip QVX xəstələrinin I-II mərhələsi qrupunda TSH-in qatılığının kontrolla nisbətən 78,0% ($6,66 \pm 0,65$; $p < 0,001$), III-IV mərhələdə isə 87,7% ($7,03 \pm 1,07$; $p < 0,001$) artması müşahidə edilir. Qalxanabənzər vəzidə tireoid hormonlarının sintezinin azalması TSH-in sekresiyasının artmasına səbəb olur.

TQ qalxanabənzər vəzi follikullarında sintez edilən qlikoproteid olub, tiroid hormonlarının sintezində iştirak edir (Kim et al., 2017). Alınmış nəticələr göstərir ki, QVA olan xəstələrdə TQ-nin qatılığı 28,3% ($12,8 \pm 0,8$; $p < 0,05$), papillyar tip QVX zamanı I-II mərhələsində olan xəstələrdə (kontrol - $10,0 \pm 0,8$) 41,4% ($14,1 \pm 0,8$; $p < 0,01$), III-IV mərhələsində olan xəstələrdə isə 58,1% ($15,8 \pm 1,1$; $p < 0,001$) kontrolla müqayisədə artır. TQ-nin qatılığının follikulyar QVX olan I-II dərəcəli xəstələrdə kontrolla nisbətən 46,4% ($14,1 \pm 0,8$; $p < 0,01$), III-IV dərəcəli xəstələrdə isə 61,6% ($16,2 \pm 1,7$; $p < 0,01$) artması müşahidə edilir. Nəticələrdən göründüyü kimi, follikulyar tip QVX xəstələrində TQ-nin qatılığı papillyar tipə nisbətən daha çox artır və III-IV dərəcəli neoplaziyalarda TQ-nin qatılığının daha nəzərə çarpacaq dərəcədə müşahidə edilir.

Cədvəl 1. QVX zamanı hormonal statusun dəyişilməsi, ($M \pm m$), (minimal-maksimal)

Göstəricilər	Xəstəlik qrupları					
				Qalxanabənzər vəzi xərçəngi		
	Kontrol (n=14)	Papillyar (I-II mərhələ) (n=28)	Papillyar (III-IV mərhələ) (n=14)	Follikulyar (I-II mərhələ) (n=8)	Follikulyar (III-IV mərhələ) (n=4)	Adenoma (n=25)
TSH, mkMU/l	$3,74 \pm 0,27$ (1,8-5,1)	$6,29 \pm 0,27^{**}$ (4,1-9,2)	$6,92 \pm 0,48^{***}$ (4,3-9,5)	$6,66 \pm 0,65^{***}$ (4,3±9,1)	$7,03 \pm 1,07^{***}$ (4,9-2,2)	$1,61 \pm 0,09^{***}$ (1-2,7)
TQ, U/ml	$10,0 \pm 0,8$ (5,1-15,0)	$14,1 \pm 0,8^{**}$ (7,3-19,7)	$15,8 \pm 1,1^{***}$ (10,3-22)	$14,6 \pm 1,5^{**}$ (9,5-21,4)	$16,2 \pm 1,7^{**}$ (11,2-18,9)	$12,8 \pm 0,8^*$ (6,5-18,9)
Anti TQ, U/ml	$8,6 \pm 1,3$ (0,8-16,7)	$11,7 \pm 0,6^*$ (6,9-16,7)	$14,5 \pm 1,0^{**}$ (9,1-19,3)	$13,9 \pm 1,7^*$ (8-20,8)	$12,6 \pm 3,2$ (5,5-20)	$9,7 \pm 0,5$ (5,1-14,2)
Anti TPO, U/ml	$2,29 \pm 0,34$ (0,1-4,1)	$2,49 \pm 0,18$ (1-3,9)	$2,57 \pm 0,41$ (0,8-5,0)	$2,85 \pm 0,26$ (1,8-3,9)	$2,60 \pm 0,71$ (0,8-4,0)	$2,38 \pm 0,15$ (1,3-3,6)
Kalsitonin, ng/ml	$3,81 \pm 0,64$ (0,3-10,4)	$5,69 \pm 0,57^*$ (1,4-11,4)	$6,42 \pm 0,86^*$ (0,8-12,2)	$5,80 \pm 1,40$ (1,3±12,5)	$6,68 \pm 2,0$ (3,9-12,6)	$3,93 \pm 0,20$ (2,4-5,5)
PTH, U/ml	$39,5 \pm 4,8$ (13,5-71,6)	$27,9 \pm 3,3^*$ (4,4-68)	$22,6 \pm 2,3^{**}$ (13,1-34,9)	$25,5 \pm 5,4$ (2,9-48,2)	$21,0 \pm 4,0$ (12,9-31)	$32,4 \pm 1,5$ (21,2-45,1)
CEA, ng/ml	$1,32 \pm 0,24$ (0,1-5,2)	$2,20 \pm 0,23^*$ (0,4-4,2)	$2,61 \pm 0,30$ (0,8-4,3)	$2,11 \pm 0,44$ (0,9-4,7)	$2,60 \pm 0,71$ (0,8-4,0)	$2,80 \pm 0,41^{**}$ (1,6-3,4)

Qeyd: ***- $p < 0,001$, **- $p < 0,01$, *- $p < 0,05$ kontrolla müqayisədə

QVX xəstələrində anti TQ-nin qatlığının kontrol göstəriciləri ilə müqayisədə artması müəyyən edilmişdir, belə ki, bu artım papillyar tip QVX zamanı I-II mərhələsində olan xəstələrdə (kontrol - $8,6 \pm 1,3$) $36,4\%$ ($11,7 \pm 0,6$; $p < 0,05$), III-IV dərəcəli xəstələrdə isə $68,8\%$ ($14,5 \pm 1,0$; $p < 0,01$) təşkil edir. Follikulyar QVX olan I-II mərhələsində olan xəstələrdə anti TQ-nin qatlığı kontrola nisbətən $62,3\%$ ($13,9 \pm 1,7$; $p < 0,05$), III-IV mərhələsində olan xəstələrdə isə $47,0\%$ ($12,6 \pm 3,2$) artır. QVA olan xəstələrin qan serumunda anti TQ-nin qatlığında nəzərə çarpacaq dəyişiklik müşahidə edilmir.

Aparılmış tədqiqatlar göstərir ki, QVA və QVX xəstələrinin qan serumunda anti TPO-nın qatlığı kontrol qrupla müqayisədə çox cüzi artır və bu artım statistik baxımdan etibarlı deyildir. Belə ki, anti TPO-nın qatlığı kontrol qrupunda $2,29 \pm 0,34$, QVX-nin papillyar tipində isə $2,49 - 2,57$, follikulyar tipində isə $2,60 - 2,85$ arası dəyişir.

Kalsitonin qalxanabənzər vəzi hüceyrələrində sintez edilən PTH-nun antoqonisti olub, qalxanabənzər vəzi xərçəngi xəstəlikləri zamanı mühüm biomarker hesab edilir. Kalsitonin osteoklastların fəallığını zəiflədərək kalsiumun sümüklərdən reabsorbsiyasını tormozlayır, fosfor birləşmələrinin azad olmasını ləngidir. Bununla da, qanda kalsium və fosforun qatılığını azaldır (Hercbergs et al., 2010; Tuttle et al., 2010).

Tədqiqat kontingentinə daxil olan QVX olan xəstələrin qan serumunda kalsitonin hormonunun qatlığının statistik əhəmiyyətli dərəcədə artması müşahidə edilir. Papillyar tip QVX zamanı I-II mərhələsində olan xəstələrdə kalsitonin hormonunun qatlığı $49,2\%$ artaraq, $5,69 \pm 0,57$ ($p < 0,05$), III-IV mərhələsində olan xəstələrdə isə $68,4\%$ artaraq $6,42 \pm 0,86$ ($p < 0,05$) təşkil edir (kontrol - $3,81 \pm 0,64$). Follikulyar tip QVX olan xəstələrin I-II mərhələsində kalsitoninin qatlığının kontrol göstəriciləri ilə müqayisədə $52,1\%$ ($5,80 \pm 1,40$), III-IV dərəcədə isə $75,0\%$ ($6,68 \pm 2,00$) müşahidə edilir. Bu artım kontrolla müqayisədə statistik baxımdan etibarlı deyildir. QVA olan xəstələrdə kalsitonin və PTH-nun qatlığı kontrol hədlərində dəyişir.

PTH qalxanabənzərətrafi vəzidə sekresiya edilib, sümüklərdən qana kalsium və fosfatların keçməsini artırmaqla orqanizmdə kalsium və fosfor mübadisi tənzimləyir. QVX xəstələrində PTH-nun qatlığı isə əksinə statistik etibarlı olaraq azalır, belə ki, papillyar QVX zamanı I-II dərəcəli neoplaziyalarda bu hormonun qatlığının $29,6\%$ ($27,9 \pm 3,3$; $p < 0,05$), III-IV mərhələsində olan xəstələrdə isə $42,9\%$ ($22,6 \pm 2,3$; $p < 0,01$) azalması nəzərə çarpır. Follikulyar QVX diaqnozlu xəstələrin I-II dərəcəli qrupunda PTH-nun qatlığı $35,5\%$ ($25,5 \pm 5,4$; $p < 0,05$), III-IV dərəcəli qrupunda isə $46,8\%$ ($21,0 \pm 4,0$) azalır.

CEA onkomarkeri bədxassəli şışlərin diaqnostikasında mühüm əhəmiyyət kəsb edən onkomarkerlərdən biridir. CEA-nın qatlığı QVA olan xəstələrdə norma hədlərində dəyişdiyi halda ($1,41 \pm 0,19$; kontrol - $1,32 \pm 0,24$), QVX olan xəstələrdə şisin bədləşmə dərəcəsindən asılı olaraq artması müşahidə edilir, belə ki, papillyar QVX olan xəstələrin qanında onun qatlığı neoplaziyanın I-II dərəcəsində $66,2\%$ ($2,20 \pm 0,23$; $p < 0,05$), III-IV dərəcəsində isə $97,8\%$ ($2,61 \pm 0,30$; $p < 0,01$) artır. Follikulyar tip QVX olan xəstələrdə I-II dərəcədə CEA-nın qatlığının $59,9\%$ ($2,11 \pm 0,44$), III-IV dərəcədə isə $2,1$ dəfə ($2,80 \pm 0,41$; $p < 0,01$) artması müşahidə edilir.

Beləliklə, alınmış nəticələr göstərir ki, QVA olan xəstələrin qan serumunda TSH hormonun qatlığı norma göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə azalır, TQ-nin qatlığı artsa da, anti TQ, anti TPO, kalsitonin və PTH-nun qatlığında əhəmiyyətli dəyişikliklər müşahidə edilmir. QVX xəstələrinin qan serumunda isə TSH-in, TQ, anti TQ və kalsitoninin qatlığı əhəmiyyətli dərəcədə artır, PTH-nun qatlığında isə əksinə azalma müşahidə edilir. Buradan belə nəticə çıxartmaq olar ki, qalxanabənzər vəzin xoş və bədxassəli törəmələrinin diferensial diaqnostikasında TSH, TQ, kalsitonin, PTH və CEA markerlarının təyini xəstəliyin diaqnostikası üzərindən təkmilləşdirilməsinde, yeni müalicə metodlarının işlənilər hazırlanmasında böyük praktik əhəmiyyət kəsb edə bilər.

ƏDƏBİYYAT

- Əmiraslanov Ə.T., Qaziyev A.Y. (2010)** Onkologiya. Bakı: Təhsil, 912 s.
- Qaziyev A.Y. (2005)** Azərbaycanda bədxassəli şışlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri. *Tibb e.d. ... dissertasiya*. Bakı, 412 s.
- Глазкова Т.Г., Романова Л.Ф., Станякина Е.Е., Ширяев С.В.** (1999) Статистическая оценка уровней тиреоидных гормонов и опухолевых маркеров в диагностике узловых образований щитовидной железы. *Вестн. ОНЦ им. Н.Н.Блохина, №2:* 18-26.
- Hercbergs A.H., Ashur-Fabian O., Garfield D. (2010)** Thyroid hormones and cancer: clinical studies of hypothyroidism in oncology. *Curr. Opin. Endocrinol., Diabetes Obes.*, **5**: 432-436.
- Kim H.J., Mok H.J., Kim C.H. et al. (2017)** Preoperative serum thyroglobulin and changes in serum thyroglobulin during TSH suppression independently predict follicular thyroid carcinoma in thyroid nodules with a cytological diagnosis of follicular lesion. *Endoc. Res.*, **2**: 154-162.
- Lars C.M., Dagmar F., Ashur-Fabian O., Garfield D. (2013)** Thyroid hormone, thyroid hormone

receptors, and cancer: a clinical perspective. *Endocr. Relat. Cancer*, **4**: 19-29.

Schlumberger M.J., Tortantato M. (2000) Papillary and follicular thyroid carcinoma. *Baillieres Best Pract. Res. Clin. Endocrinol. Metab.*, **14(4)**: 601-613.

Tuttle R.M., Ball D.W., Byrd D. et al. (2010) Thyroid carcinoma. *J. Natl. Compr. Canc. Netw.*, **8**: 1228-1274.

Whitley R.J., Ain K.B. (2004) Thyroglobulin a specific serum marker for the management of thyroid carcinoma. *Clin.Lab. Med.*, **24**: 29-47.

Значение Некоторых Онкомаркеров В Патогенезе Добро- и Злокачественных Новообразований Щитовидной Железы

А.Т. Амирасланов, А.М. Эфендиев, У.Ф. Мамедова

Клиника Онкологии Азербайджанского Медицинского Университета

Целью исследования является изучение изменения уровня гормонов щитовидной железы и СЕА и оценка их диагностического значения при раке щитовидной железы. С этой целью проведен сравнительный анализ тиреоидных гормонов и СЕА в сыворотке крови у 42 больных с папиллярными и 12 - с фолликулярными формами РЩЖ. Группу сравнения представляют 25 больных с аденомами щитовидной железы (АЩЖ). Обнаружено, что секреция тиреоидных гормонов уменьшается в обоих типах РЩЖ, особенно у больных с фолликулярным типом, а уровень TSH, ТГ, анти-TG, ТПО, кальцитонина, наоборот, значительно увеличивается по сравнению с результатами контрольной группы. При АЩЖ наблюдается увеличение секреции тиреоидных гормонов и значительное уменьшение секреции TSH. У пациентов с РЩЖ в зависимости от степени неоплазии, наблюдается увеличение концентрации тиреоидных гормонов и кальцитонина.

Ключевые слова: Рак щитовидной железы, аденома щитовидной железы, тиреоидные гормоны, тиреотропный гормон, тироглобулин, кальцитонин

The Significance Of Some Oncomarkers In The Pathogenesis Of Benign and Malignant Tumors Of The Thyroid Gland

A.T. Amiraslanov, A.M. Efendiev, U.F. Mamedova

Oncology Clinic, Azerbaijan Medical University

The aim of the research was to study the changes in thyroid hormones and the level of CEA and to assess their diagnostic value in thyroid cancer. For this purpose, a comparative analysis of thyroid hormones and CEA in the blood serum was carried out in 42 patients with papillary and in 12 patients with follicular forms of thyroid cancer. There were 25 patients with thyroid adenomas in the comparison group. As a result of the study, it was found that the secretion of thyroid hormones decreased in both types of thyroid cancer, especially in patients with follicular type, and the levels of TSH, thyroglobulin (TG), anti-TG, tyroperoxidase (TPO) and calcitonin significantly increased compared to the control group. With thyroid adenomas, an increase in the secretion of thyroid hormones and a significant decrease in TSH secretion were observed. In these patients with thyroid cancer, depending on the degree of neoplasia, increases in the concentrations of thyroid hormones and calcitonin was also observed.

Keywords: Thyroid cancer, thyroid adenoma, thyroid hormones, thyroid-stimulating hormone, thyroglobulin, calcitonin